

# Müasir Azərbaycanın qurucusu

**A**zərbaycanda XX əsrin sonunda formalşan vəziyyət nəticəsində müstəqilliyimizi bərpa etməyimiz üçün xüsusi şərait yarandı. Regionda baş verən global geosiyasi proseslər fonunda Azərbaycan Respublikasının dövlət müstəqilliyini elan etməsi, "soyuq müharibə"nin sona çatması kimi hadisələr müşahidə olunurdu. Sovet İttifaqının dağılması müttafiq respublikalara müstəqil dövlətciliyinin təməlini qoymaq üçün şans yaratmışdı. Bu cür şəraitdə 1991-ci il avqustun 30-da Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında deputat Heydər Əliyev Azərbaycanın müstəqilliyinin elan olunması təklifi ilə çıxış etdi. Bununla da Azərbaycanın dövlət müstəqilliyini bərpa etmək haqqında Bəyannamə qəbul edildi. Həmin il oktyabr ayının 18-da isə Ali Sovet "Azərbaycan Respublikasının Müstəqilliyi haqqında Konstitusiya Aktu"ni qəbul etdi. Əfsuslar olsun ki, müstəqilliyimizin ilk illərində hakimiyətdə olan qüvvələr Konstitusiya Aktının principlərinə əməl etmədilər. Bu zaman mövcud olan siyasi dairələrin səriştəsizliyi müstəqilliyin itirilməsi təhlükəsini yaratdı. Belə ki, o dövrdəki AXC-Müsavat iqtidarı əsildə dövlətcilik deyil, hakimiyətlərini qoruyub saxlamaq maraqlarından çıxış edir və beləliklə, hələ kövrək olan dövlət müstəqilliyini təhlükə altında qoyurdular. Onlar yeni yaranan müstəqil dövlətciliyin möhkəmlənməsi üçün nəinki bir iş görmədilər, hətta dövlətimizi dünyada gedən bütün proseslərdən uzaq salaraq təklənmişinə, təcrid olunmasına şərait yaratdılar.

1990-ci il iyulun 22-də böyük lider, görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvana qayıdışı və buradan başlanan milli dirçəliş prosesi ölkəmizin siyasi mühitində aparıcı hadisəyə çevrildi. Daha dəqiq desək, məhz Heydər Əliyevin milli dövlətciliyin bərpası istiqamətində qəti addımları əhəmiyyətli rol oynadı. Ulu öndərin Naxçıvanda yenidən siyasi hakimiyətə qayıdışı, deputat, sonralar isə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri kimi fəaliyyət göstərməsi Naxçıvandan başlanan müstəqillik yolunun Azərbaycanın siyasi mühitində aparıcı qüvvəyə çevrilməsinə, milli dövlətciliyin bərpası istiqamətində qəti addımların atılmasına şərait yaratdı. Ulu öndərin sədrliyi ilə 1990-ci il noyabrın 17-də öz işinə başlayan Naxçıvan Ali Məclisinin sessiyası Azərbaycan dövlətciliyinin dirçəliş tarixində bir sıra vacib hadisələrlə yadda qalıb. Belə ki, müstəqilliklə bağlı bir sıra məsələlərin müzakirə olunması, bu yolda tarixi qərarların qəbul edilməsi əlamətdar hadisələrdən hesab olunur. Ulu öndərin təşəbbüsü ilə 1990-ci ilin noyabrında Naxçıvan Ali Məclisi müstəqilliyimizin əsas atributlarından olan üçrəngli bayrağımızın Naxçıvan MR-in dövlət bayrağı olması barədə qərar qəbul etdi. Həmin qərarda Azərbaycan Respublikasının ali qanunverici orqanına Azərbaycanın dövlət rəmzləri haqqında məsələyə baxması, respublikamızın milli tarixi ənənələrə uyğun olaraq yeni dövlət rəmzlərinin - bayrağın, gerbin, himnin qəbul olunması təklif olunmuşdu. Sessiya çərçivəsində qəbul edilən təqdirəlayiq qərarlardan biri də Naxçıvan Muxtar Respub-

likasının adından "soviet" və "sosialist" sözlərinin götürülməsi idi.

Azərbaycan Ali Soveti ümummilli lider Heydər Əliyevin başlatdığı müstəqillik mübarizəsinə təxminən 11 ay sonra hüquqi müstəvidə münasibət bildirdi. Bunu məntiqi nəticəsi kimi müstəqillik haqqında Konstitusiya Akti qəbul edildi. 1991-ci il dekabrın 29-da keçirilən ümumxalq referendumunda Azərbaycan əhalisinin 95 faizi iştirak edərək ölkəmizin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verdi. Nəticədə, Azərbaycan Respublikasının müstəqillik haqqında Konstitusiya Akti qüvvəyə mindi.

Ulu öndərin siyasi fəaliyyəti, onun iradəsi ilə qəbul olunmuş qərarlar müstəqillik tariximizdə mühüm rol oynayır. 1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş mühərabəsi və müstəqilliyin itirilməsi təhlükəsi yaranmışdı. Şübəsiz, bu cür şəraitdə Azərbaycan xalqı Heydər Əliyevin hakimiyətə gətirilməsi tələbinə irəli sürdü. Beləliklə, ölkə rəhberliyi onu Bakıya dəvət etməyə mecbur oldu.

1993-cü il iyulun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi, iyunun 24-dən isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Ümummilli liderin rəhbərliyi dövründə ölkəmizə beynəlxalq aləmdə nüfuz qazandıran qanunların qəbul edilməsinə, köklü islahatlara start verildi. "Əsrin müqaviləsi"nin imzalanması, beynəlxalq təşkilatlara integrasiyamızın təmin edilməsi, dönyanın aparıcı dövlətləri ilə münasibətlərimizin isə tərəfdəşliq və strateji müttəfiqlik səviyyəsinə çatdırılması da bu qəbildəndir. Müstəqillik dövründə ilk dəfə iqtisadi dirçəlişə nail olmağımız da məhz Heydər Əliyevin prezidentliyi dövrünə təsadüf edir. Daha bir vacib məqamı qeyd etmək lazımdır ki, Ermənistan-Azərbaycan, keçmiş Dağlıq Qarabağ münaqışesinin ədalətli şəkildə, yəni Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi şərtlə həllinin zəruriliyi də beynəlxalq təşkilatlar səviyyəsinə ilk dəfə bu zaman çatdırıldı. Bununla yanaşı, ulu öndərin ölkəmizə rəhbərliyi dövründə Azərbaycanda hüquqi islahatlar həyata keçirilməyə başladı. 1995-ci ildə müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbul edilməsi, yeni parla-

**1991-ci il avqustun 30-da  
Azərbaycan Respublikası  
Ali Sovetinin növbədənkənar  
sessiyasında dövlət müstəqilliyini  
bərpa etmək haqqında  
Bəyannamə qəbul edilib**

mentin yaradılması da bunun bariz nümunəsidir.

Xüsusi vurğulamaq lazımdır ki, ölkəmiz tərəfindən əldə edilən bütün uğurlar ulu öndər Heydər Əliyevin müdrikliyi sayəsində məhz müstəqilliyimizin qorunub saxlanmasıın uğurlu nəticəsi kimi qiymətləndirilir. Bu gün Heydər Əliyevin dövlətcilik konsepsiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşəxli siyasi kurs dövlət müstəqilliyimizi daha da möhkəmləndirir. Dövlətimizin başçısının qətiyyəti sayesində ulu öndərin yeni neft strategiyasının uğurla reallaşması, iri enerji layihələrinin həyata keçirilməsi, eləcə də regionda cərəyan edən proseslərlə bağlı ölkə başçısının müdrik siyasi baxışları dövlətciliyimizin daha da qüdrətlənməsinə getirib çıxarır. Azərbaycan hazırda yalnız regionda deyil, beynəlxalq miqyasda söz sahibi olan ölkə kimi tanınır. Dövlətimizin başçısının yürütüdüyü məqsədyönlü siyaset, qazanılan bütün uğurlar ölkəmizin dövlət müstəqilliyinin bir də heç vaxt əldən verilməyəcəyini, əbədi olacağını söyleməyə əsas verir.

Nəzrin ELDARQIZI,  
"Respublika".